



I YAZI

Siraceddin Hacı

1) İran hakimiyyeti niye narahat oldu?

Bu suların cavabı İran hakimiyyetinin Azerbaycanla bağlı siyasetinin esaslarını bilmekle bağlıdır. Hakimiyyetin nezaretediğinden olan jumalların,特征lerin, TV-lerin (İranda hakimiyyetin nezaretediğinden olayan matbuatın varlığı imkansızdır, ölkede söz, fikir azadlığı yoxdur, təbii ki, azadlıq olmayan yerdə gerçək islam da yoxdur), rəsmi sənədlərin, o sıradan tətbiq olunan siyasetin arxa planının təhlili açıq göstərir ki, hakimiyyət İranın manafelərinin təhlükə sayıldı dövlətlərin sırasında "sarı xəter" - Türkiyeni (Türkler sarıñın olduğunu onlara "sarı xəter" deyirler, "san" sözüne başqa anımlar da yükleyirler) ve Azerbaycanı ilk sıraya yazmış, Ermenistanı ise strateji mütəffəq sirasına yerləşdirmişdir. Yeri galmışken, Ermenistan hökuməti xarici siyaset programını parlamente təqdim etdi, o sənədə açıqa yazılır ki, İran Ermenistanın esas müttəfiqləriindən biridir. İran hakimiyyəti üçün Ermenistan TürkİYE ve Azerbaycana qarşı

28 oktyabr 2021-ci il

www.parallel.az
e-mail adresi: parallel_gazeta@mail.ru

deyilsə, o halda, heç olmasa, Rusyanın təsir məkanında qalsın. Belə ki Rusyanın təsir məkanındaki Azerbaycan zəifdir, onun azad, adaletli, zəngin ölkə olmaq imkanı yoxdur. Belə olsa, Azerbaycanın İran'a təsir - təhlükə olmaq imkanı da sıradan çıxar.

DÖRDÜNCÜSÜ, İranın Azerbaycanla bağlı xarici siyaseti deyil ki, Azerbaycan müstəqil dövlət olacaqsa, o halda, zəif dövlət olsun, ona güclənmək imkanı veriləməsin. O, bu məqsədə Ermenistan ve Qarabağ ermenilərləndən istifadə etdi, edir, edəcək. Otuz illik işğal döneninə İran hakimiyyəti Azerbaycana qarşı açıqbicimde aqressiv münasibət bildirmədi, ənənəvi hıyle siyasetin uyuyan olaraq altından altdan iş görəd, belə ki torpaqları işğal altında olan Azerbaycan zəif Azerbaycan idi, onun İran'a təsir imkanı çox az idi. Elə ki Azerbaycan torpaqlarının önemli hissəsini işğaldan azad etdi, Azerbaycanın ona ayağına Rusiyani, Ermenistanın, İranın vurduğu buxovlar açıldı, Azerbaycan güclənməyə başladı, İran çox narahat oldu, bəzə Gedishin onun xeyrinə olmadığını gördü, Güney Qafqazdakı təsirini itirmək təhlükəsi ilə üzüldə. İran hakimiyyəti bilir ki, bu bölgənin açar dövləti Azerbaycanlı, Ermenistan və Gürcüstan vasitədir. Kim Azerbaycana hakim olsa, Güney Qafqaza da hakim olacaq, kim Azerbaycanı itirse, Güney Qafqazı da itirəcək. Bu gerçəklilik Rusiya da, Türkəyə da, İran da, Avropa da, Amerika da bilir. Elə buna görə da gelecek mübarizə Azerbaycana hakimlik uğrunda olacaq. İran hakimiyyətinin ağılsız siyaseti nəticəsində bu mübarizədə onun əli çox zəiflədi, belə ki Azerbaycan işğal tələsindən çıxmış, Ermenistan, Qarabağ erməniləri vasi-

İran hakimiyyəti istədiyiini əldə etdimi?

İstifade olunan silahdır. Rusiya üçün Ermenistan ve Qarabağ erməniləri TürkİYE ve Azerbaycana qarşı hansı væzifəni yerine yetirirlerse, İran hakimiyyəti üçün de eyni işi görürler.

IRAN HAKIMİYYƏTİNİN AZƏRBAYCAN SİYASƏTİNİN ƏSASLARI BUNLARDIR:

BİRİNCİSİ, İran hakimiyyəti (şürlü olaraq İran deyil, İran hakimiyyəti deyirəm, İran'a qarşı deyiləm, din persədine bürünmüs fars şovinizmə, 40 ilde xalqına zülmənden başqa bir şey verməyən, zalim Ermanistana hər cür yardım göstəren rejime qarşıyam, İran'a azadlıq, adalet, rifah arzulayırırm) Azerbaycanın müstəqil siyasetini, dövlət manəfətini (formal olaraq qəbul etse de) onu İranın bir parçası sayır, siyasetini, təbliğatını Azerbaycan İranın tarixi ərazisindən üzərindən qurub. Bunun əsası sabəbi odur ki, İran hakimiyyəti müstəqil Azerbaycanın varlığını təhlükə hesab edir. Onun Azerbaycanı İranla bağlaşmaq üçün istifade etdiyi esas vasitə de siyasetinə, dövlət manəfətini xidmet edən, içine hər cür xurafə qarışmış, məzhebçi dili anlayışıdır. İran hakimiyyəti üçün xurafə ixrac etmek dövlət siyasetidir, hədəfi işdir, belə ki xurafə ağlı öldürür, insanı sürüləşdirir, ağılı ölen insanın İran hakimiyyətinin pardali siyasetini anlaşılmış imkanı olmur, nəticədə, iradasını ona təlim edir. Kurafənin, o sıradan siyasi hədəfləri dini xurafələrin necə cırxuluğu olduğunu göstərmək üçün bir örnək verim: adam Azerbaycan vətəndaşdır, bu ölenin cörəyini yeyir, suyunu içir, babasının, nənəsinin qəbrini buradır, İran hakimiyyətinin Ermenistana hər cür yardım etdiyi faktları bilir, görür, buna etiraz da edə bilmir, ancaq yənə de Azerbaycana zülm etmiş Ermenistana yardım göstəren İran hakimiyyətinin tərəfini tutur, Azerbaycanı şillə ilə, qulaqburması ilə hədələyən İranın dini liderini taqıldı edərək namaz qılır. Bunun adı kələlikdir. Kölələr onları kölə edənləri aşiq olaları.

İKİNCİSİ, İran hakimiyyəti deyir ki, Azerbaycan mənim olmursa, bu, mümkün deyilsə, o halda, müstəqil de olmasın. Bəs nece olsun? Azerbaycan Rusiyinin tərkibində qalsın, yeni müstəqiləlliyi itirsin, bu yolla da İran'a yənəlməsi təhlükə ortadan qalxınsın.

ÜÇÜNCÜSÜ, İran hakimiyyəti deyir ki, Azerbaycanın Rusiyinin tərkibində (onun kölesi) olması mümkün

tasılı Azerbaycana təsir imkanları azalmış, Azerbaycan xalqı (çoxluq) İranın gerçek simasını görmüşdür.

BEŞİNCİSİ, İran hakimiyyəti Türkiyənin Güney Qafqaza, o sıradan Azerbaycana yerləşməsini istəmir. Belə ki bu Azerbaycanı gücləndirir. Güclü Azerbaycanın varlığı İran hakimiyyətinin manafeyinə uyğun deyil. Türkiye Azerbaycanın Qarabağ zəlmdan və zülməndə azad etmə hərəkəti zamanı çox doğru siyaset müəyyənələşdirdi, Azerbaycan üçün elindən gələn her şeyi etdi, nəticədə, ham Azerbaycan xalqının sevgisini qazandı, ham onəni ölçüdə Qafqaza yerləşdi.

ALTINCIŞI, İran hakimiyyətinin Azerbaycanla bağlı siyasetinin esaslarından biri de budur ki, o, Avropanın, Amerikanın Azerbaycanda mövqeyinin güclənməsinə istəmir. Belə ki bu fakt da Azerbaycanın güclənməsinə təsir göstərir, onun müstəqil siyasetinə dərklər kimi yaşaşmaq imkanını artırır, İran'a təsir imkanını çıxaldır.

YEDİNCİSİ, İran hakimiyyəti Azerbaycanın azad, adaletli, milli birliyi bağlı dövlət olmasını istəmir. Belə ki bu döyərlər Azerbaycanı gücləndirir, onlar Rusiya ve İranın təsirindən qoruyur. Onlara görə en yaxşısı Azerbaycanda zülmün olmalıdır. Belə ki ölkəni, insanları zəifləndirən təsirinə vasitə zülmədir. İran hakimiyyəti Azerbaycanı içərindən zəiflətmək, parçalamaq üçün var gücü ile məzəhəbiliyyi təbliğ edir.

SEKKİZİNCİSİ, İran hakimiyyəti Azerbaycanda Quran-Kerimə bağlı din anlayışının hakim olmasını istəmir. Belə ki onun siyaseti, din anlayışı xurafələr üzərində qurulmuşdur. Quran-Kerim isə xurafələrə qarşıdır, onları sıradan çıxaran ilahi nemətdir, heç bir xurafənin Quran-Kerimin deyərləri qarşısında durmaq imkanı yoxdur. O, tövhidi, adaletli, elmi, mərhəmetli təbliğ edir, bıxurur ki, insan azadlığının esası tövhiddir, xurafə kölələşdirir, tövhid azad edir. Azad insanın gülü insandır, o, dostunu ve düşməni tənqidi, manafeləri bilir, azad insanların yaşadığı Azerbaycan güclü Azerbaycanıdır.

İran hakimiyyətinin azad, adaletli, elmi, mərhəmetli, zəngin, Quran-Kerimin deyərlərinə bağlı insanların yaşadığı Azerbaycanı yemək imkanı yoxdur.

Ardı var...